

ALTINCI ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
II SESSİYASI İCLASININ

PROTOKOLU № 19

Milli Məclisin iclas salonu.
25 iyun 2020-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri S.Qafarova sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat	(saat 11.07 dəq.)
İştirak edir	97
Yətərsay	83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

16. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Qeyd: 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusunun törətdiyi yoluxucu xəstəliyi pandemiya elan etmişdir. Bu pandemiya qarşı ölkəmizdə həyata keçirilən tədbirlərlə əlaqədar Milli Məclisin 21 deputatı plenar iclas salonunun lojasında əyləşdiyinə görə əl qaldırmaqla səs vermişdir.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.10 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Əminə Ağazadə

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.16 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 101

Nəticə: Qəbul edildi

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Anar Məmmədov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.18 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: Qəbul edildi

3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyi-

şiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Kamran Bayramov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 11.27 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 1–3-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 11.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 4–7-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 11.29 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 11.29 dəq.)
Lehinə 98

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	99
Nəticə: Qəbul edildi	

4. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.31 dəq.)

Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.32 dəq.)

Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.32 dəq.)

Lehinə	96
--------	----

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.33 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	97
Nəticə: Qəbul edildi	

5. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Kamal Cəfərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.34 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.35 dəq.)
Lehinə	98
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.36 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	98
Nəticə: Qəbul edildi	

6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Kamal Cəfərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.39 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: 1–3-cü maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.40 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: 4–5-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.40 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	95
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.41 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.42 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.42 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.43 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 95

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.43 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.44 dəq.)
Lehinə	98
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Təklif: 1–2-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.45 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	100
Nəticə: Qəbul edildi	

Təklif: 3–4-cü maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.45 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.46 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	2
İştirak edir	98
Nəticə: Qəbul edildi	

9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Tahir Mirkişili

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.47 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.48 dəq.)
Lehinə	98
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.48 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	1
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.49 dəq.)

Lehinə	98
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	99
Nəticə: Qəbul edildi	

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Tahir Mirkişili

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.52 dəq.)

Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.53 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.53 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 100

Nəticə: Qəbul edildi

13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.54 dəq.)
Lehinə	98
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	99

Nəticə: Qəbul edildi

14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Fəzail İbrahimli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.57 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	95

Nəticə: Qəbul edildi

15. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 11.58 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	96
Nəticə: Qəbul edildi	

16. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 11.58 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

**Azərbaycan Respublikası
Milli Məclisinin Sədri**

S.QAFAROVA

MILLİ MƏCLİSİN İCLASI

25 iyun 2020-ci il. Saat 11.

*Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə Qafarova sədrlik edir*

Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat	(saat 11.07 dəq.)
İştirak edir	78
Yetərsay	83

Şakir müəllim, xahiş edirəm, məlumat verin.

Ş.Şabanov, *Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsi müdirinin müavini.*

Qeydiyyatdan 19 nəfər keçib.

Sədrlik edən. Çox sağ olun, yetərsay var. Hörmətli həmkarlar, bu gün bizim çox dəyərli həmkarımız, Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur. Möh-

tərəm Prezidentimiz İlham Əliyev Ziyad Səmədzadəni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Bu, təkcə Ziyad müəllim üçün deyil, düşünürəm ki, bütün Milli Məclis üçün sevindirici bir hadisədir. Həm bu münasibətlə, həm də şanlı yubileyi ilə əlaqədar hörmətli akademiki, əziz həmkarımızı ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı, ictimai-siyasi və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq! (*Alqışlar.*)

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Çox sağ olun. Buyurun.

Z.Səmədzadə. Hörmətli Sahibə xanım, hörmətli millət vəkilləri, mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Mənim əməyimi son dərəcə yüksək qiymətləndiriblər. Cənab Prezidenti, Milli Məclisi, Sahibə xanım, Sizi tam əmin edirəm ki, qalan ömrümü də Azərbaycan iqtisadiyyatının elmi problemlərinin araşdırılmasına, Azərbaycan cəmiyyətində fəaliyyətimin səmərəliyinin daha da yüksəldilməsinə, iqtisad elminin inkişafına, onun real həyat ilə əlaqələndirilməsi işlərinə sərf edəcəyəm.

Allah bizim dövlətimizi qorusun! Cənab Prezidentin bu təltifi, heç şübhəsiz ki, mənim üçün böyük məsuliyyətdir. Ən başlıcası isə böyük şərəfdir və sevinirəm ki, Azərbaycan vətəndaşyam, Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan elminə xidmət edirəm. Allah sizləri qorusun, Milli Məclisin əməkdaşlarına, uzun illər bir yerdə çalışdığım insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim.

Hörmətli həmkarlar, indi isə xahiş edirəm, gündəliyin qəbul olunmasına münasibət bildirək. Gündəlik sizə pay-

lanıb, buyurun.

Səsvermənin nəticələri	(saat 11.10 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, xahiş edirəm, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul olundu.

Hörmətli həmkarlar, epidemioloji vəziyyəti nəzərə alaraq, mən təklif edirəm ki, biz gündəlik ətrafında müzakirə aparmayaq.

Yərdən. *(Eşidilmir.)*

Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. İndi isə biz birbaşa gündəliyin məsələlərinə keçək.

Hörmətli həmkarlar, bu gün biz 16 məsələni müzakirə etməliyik. Gündəliyin 1-ci və 2-ci məsələləri üçüncü oxunuşda olan qanun layihələridir. Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Məsələyə dair məlumat vermək üçün mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadəyə söz verirəm. Əminə xanım, buyurun, söz Sizindir.

Ə.Ağazadə, *Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.*

Hörmətli Sədr, hörmətli həmkarlar, mən qısa olaraq bir layihənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Belə

ki, qanun layihəsi dövlətimizdə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, ümumilikdə, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədi ilə cinayət mühakimə icraatında müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin video konfrans əlaqə vasitəsi ilə davam etdirilməsi, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audio yazılmasının aparılması və protokolun məhkəmə iclasının audio yazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi istiqamətləri üzrə dəyişiklikləri ehtiva edir. Layihə həmçinin məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın nizamlanması məqsədi ilə hazırlanmışdır.

Eyni zamanda, layihənin ikinci oxunuşu zamanı hörmətli həmkarlarımla bəzi qeydlərinə də münasibət bildirmək istəyirəm. Hörmətli Tahir müəllimi peşəkar hüquqşünas kimi narahat edən 521-ci və 525-ci maddələrdə “əmlakın müsadirəsi” ifadəsindən istifadə edilməsi ilə bağlı fikirləri barədə qeyd etmək istərdim ki, burada söhbət yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsi ilə tənzimlənən xüsusi müsadirə cinayət hüququ tədbiri olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsindən gedir. Cinayət yolu ilə əldə edilmiş əmlakın xüsusi müsadirəsi ilə bağlı prosessual normaların milli qanunvericilikdə əks olunması həm dövlətimizə korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatların qiymətləndirilmə komissiyaları tərəfindən tövsiyə edilmiş, həm də dövlətimizin tərəfdar

çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərimizin icrası baxımından olduqca əhəmiyyətli dəyişikliklərdir.

Deputat həmkarım Razi Nurullayevin internetin bəzi hallarda zəif sürəti ilə bağlı bu layihə kontekstində bildirmək istəyirəm ki, cinayət mühakimə icraatında cinayət prosesinin video konfrans əlaqə vasitəsi ilə aparılması Cinayət-Prosessual Məcəlləsinin 51-2-1 maddəsində göstərilən xüsusi hallarda həyata keçirilə bilər. Göründüyü kimi, bu imperativ norma deyil. İnternetin sürəti və ya digər obyektiv səbəblər yarandıqda, həmin icraat adi qaydada aparılacaq. Bu dəyişiklik isə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır və xüsusi hallarda insan hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin hörmətli Bəxtiyar müəllimin də Cinayət-Prosessual Məcəlləsinin yenidən hazırlanması ilə bağlı bir təklifi oldu. Mən də öz adımdan bildirmək istəyirəm ki, gələcəkdə bu Məcəllənin, bütövlükdə, hüquqi ekspertizadan keçirilərək, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq təkmilləşdirilib yenidən hazırlanması yaxşı olardı. Belə təkliflər də olub. Yəni 2015-ci ildə İnzibati Xətalər Məcəlləsi yenidən hazırlanaraq qanunla təsdiq edildi və 2016-cı ildə qüvvəyə mindi. Düzdür, İnzibati Xətalər Məcəlləsində daha çox dəyişikliklər var idi. Amma gələcəkdə bu məsələyə də baxıla bilər.

Eyni zamanda, hörmətli Sədr, hörmətli həmkarlar, bir məsələni də nəzərinizə çatdırım ki, layihənin 2-ci maddəsinə uyğun olaraq, qəbul ediləcək qanunun 2020-ci ilin iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Lakin Milli Məclisin iclasının məlum səbəblərdən təxirə salınması və qarşıda 3 gün qeyri-iş gününün olması ilə bağlı qanun layihəsinin dərci məsələsində gecikmə ola

biləcəyi məqsədi ilə qanunvericilik təşəbbüsü subyekti qanun layihəsinin iyulun 15-dən qüvvəyə minməsi ilə bağlı dəyişiklik təklif etmişdir. Nəzərə almağınızı xahiş edirəm.

Beləliklə, həmkarlarımı bu qanun layihəsinə üçüncü oxunuşda da bir daha səs verməyə çağırıram. Çünki bu qanun layihəsinin qəbulu zəruridir və gələcəkdə onun tətbiqi nəticəsində, ümumilikdə, ədalət mühakiməsinin keyfiyyətinin və şəffaflığının artırılmasına səbəb olacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Əminə xanım. Hörmətli həmkarlar, qanun layihəsi barədə sözü, sualı olan varmı? Yoxdur. Ona görə də mən bu məsələni səsə qoyuram. Xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmasına münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.16 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	81
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul olundu.

İndi isə hörmətli həmkarlar, gündəliyin 2-ci məsələsinə keçirik. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır. Məsələyə dair İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov məlumat verəcək. Anar müəllim, buyurun.

A.Məmmədov, *Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü.*

Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkili, hörmətli media nümayəndələri! Hər birinizi salamlayıram. Birinci və ikinci oxunuşdan sonra bu qanun layihəsi ilə bağlı komitəmizə heç bir təklif daxil olmayıb. Eyni zamanda, bu qanun layihəsinin məqsədi akkreditasiyaya görə dövlət rüsumu məbləğinin differensiallaşdırılmasıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Anar müəllim. Qanun layihəsinə Səhiyyə komitəsində də baxılıb. Əhliman müəllim, sözünüz yoxdur?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Hörmətli həmkarlar, layihə ilə bağlı çıxış etmək istəyən yoxdur. Xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.18 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, zəhmət olmasa, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, qeyd edim ki, bizim gündəliyin növbəti 7 məsələsi, yəni 3–9-cu məsələləri ikinci oxunuşda olan qanun layihələridir. Biz indi 3-cü məsələyə keçirik. 3-cü məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Layihəni Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov təqdim edəcək. Kamran müəllim, buyurun.

K.Bayramov, *Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.*

Çox sağ olun. Hörmətli xanım Sədr, hörmətli həmkarlar, plenar iclasımızda ikinci oxunuşda müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələr tərəfindən yol verilən pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətinə baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanlarına və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, eyni zamanda, inzibati nəzarəti həyata keçirən orqana apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Qeyd edilən dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.

Eyni zamanda, layihənin birinci oxunuşu zamanı həmkarlarım Rauf Əliyev, Bəxtiyar Əliyev, Jalə Əliyeva,

Aqiyə Naxçıvanlı, Cavanşir Paşazadə, Vüqar Bayramov tərəfindən haqlı olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra problemlər və təkliflər irəli sürüldü. Bununla bağlı, qısaca olaraq onlara münasibət bildirmək istərdim. Vergi ödəyicilərinin qeydiyyatının və uçotunun aparılmasında problemlərin olması ilə bağlı məsələ qaldırılmışdı. Məlumat vermək istərdim ki, 2016-cı ilin noyabr ayından etibarən bütün bələdiyyələrdə bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi fəaliyyət göstərir və bütün bələdiyyələri əhatə edir. Bu sistem sayəsində bütün bələdiyyələrimiz kompüterlərlə təmin edilib və vaxtlı-vaxtında onların ərazilərində yerli vergi və ödəniş ödəyicilərinin, eyni zamanda, yerli vergi və ödəniş tətbiq olunan obyektlərin uçotu aparılır. Bu uçot bələdiyyələrin milli assosiasiyaları tərəfindən aparılıb. Bu günə əldə olunmuş məlumata əsasən ölkəmizdə artıq bir milyon yüz mindən çox yerli vergi və ödəniş ödəyiciləri, eyni zamanda, bir milyon 300 min yerli vergi və ödəniş tətbiq olunan obyektlərin uçotu aparılmışdır və bu iş davam etdirilməkdədir.

Eyni zamanda, birinci oxunuş zamanı vergi və ödənişlərin ödənilməməsinə görə məhkəmələr vasitəsi ilə ödəyicilərə qarşı təbirlərin görülməsi məsələsi qaldırılmışdı. Mən məlumat verim ki, bununla bağlı, ümumiyyətlə, yerli vergi ödəyiciləri tərəfindən vergi və ödənişlərin ödənilməməsi və ya ödəməkdən yayınmasına görə hər hansı bir məhkəmə qərarının qəbul olunmasına heç bir ehtiyac duyulmur, çünki “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bələdiyyənin qəbul etdiyi inzibati akt və pul tələbinin ödənilməsinə görə qəbul etdiyi qərarlar icra sənədi sayılır. Yəni icra sənədinə bərabər tutulur və birbaşa icraya yönəldilməsi nəzərdə tutulur. Bu səbəbdən də hər hansı məhkəməyə müraciət

etməyə, məhkəmə qərarını gözləməyə heç bir ehtiyac yoxdur və bu da ilk növbədə vaxt itkisi ilə nəticələnə bilər.

Eyni zamanda, bələdiyyə müəssisələrinin yaradılması və subvensiyaların verilməsi ilə bağlı məsələ qaldırılmışdı. Bələdiyyə müəssisələrinin yaradılması bələdiyyələrin maliyyə və iqtisadi potensialından irəli gəlir. Təbii ki, dövlət öz tərəfindən bələdiyyə müəssisələrinin yaradılması üçün bələdiyyələrə bir çox dəstək göstərir və təsadüfi deyil ki, elə ötən ildən etibarən dövlət büdcəsindən bələdiyyə müəssisələrinin yaradılması üçün dotasiyalarla yanaşı, subvensiyaların ayrılması da nəzərdə tutulmuşdur və artıq həyata keçirilmişdir. Bir çox bələdiyyələr bu subvensiyalardan yararlanmış və bələdiyyə müəssisələrinin yaradılmasına nail olmuşlar.

Dotasiyaların artırılması ilə bağlı məsələ qaldırılmışdı. Bununla bağlı mən çox şərh etmək istəmirəm. Sadəcə olaraq, bir məsələni bildirim ki, məlum olduğu kimi, hər il bu dotasiyalar verilir və çox təəssüf ki, bu ilin dotasiyaları hələ də bələdiyyələr üçün ayrılmayıb. Əldə olunmuş məlumata əsasən Maliyyə Nazirliyi artıq bələdiyyələrə dotasiyaların bölgüsünü hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Fərsətdən istifadə edərək, Nazirlər Kabinetindən, hörmətli Baş nazirimizdən xahiş etmək istərdim ki, bu dotasiyaların bölgüsünü təsdiq etsinlər və bu dotasiyaların bələdiyyəyə verilməsini təmin etsinlər.

Eyni zamanda, bir çox deputatlar ən böyük problemlərdən biri olan bələdiyyələrin torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin olmaması məsələsini qaldırdı. Məlumat vermək istərdim ki, ümumiyyətlə, mülkiyyət sənədləri və xəritələr olmadan bələdiyyələr torpaqlar üzərində sərəncam vermək hüququna malik deyillər. Lakin bu sahədə bir çox bələdiyyələr sui-istifadə hallarına yol

verirlər və bu gün müzakirə etdiyimiz qanun layihəsi bu sui-istifadə hallarının aradan qaldırılması üçün səmərəli bir vasitədir. Qısaca olaraq məlumat verim ki, dövlət tərəfindən, hökumət tərəfindən bu sahədə iş davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanında bələdiyyə mülkiyyətində bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin bu il, yəni 2020-ci ilədək təmin edilməsi öz əksini tapmışdır. Fərman imzalandığı zaman bu səlahiyyət, bu vəzifə Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdu və hazırda bu məsələ ilə ölkəmizin İqtisadiyyat Nazirliyi məşğul olur və düşünürəm ki, bu ilin sonunadək bu məsələ öz həllini tapacaq.

Sonuncu bir məsələyə də toxunmaq istərdim. Həmkarım Vüqar Bayramov bələdiyyə qərarının baxılma müddətinin azaldılması ilə bağlı məsələ qaldırmışdı. Bildirmək istərdim ki, layihədə əks olunmuş 15 iş günü müddəti təcrübə nəzərə alınmaqla götürülüb. İnzibati nəzarət orqanı qərara obyektiv baxılması və hərtərəfli araşdırılması üçün bələdiyyələrə və aidiyyəti orqanlara müraciətlər göndərir. Onların qeyd edilən qurumlar tərəfindən cavablandırılması da vaxt tələb edir və həmin vaxt da bu 15 iş günü və sonrakı uzadılması nəzərdə tutulan 30 iş gün müddətini əhatə edir. Mən bir misal gətirim, təsəvvür edin ki, məsələn, hansısa bir bələdiyyə torpaq ayırma haqqında qərarı Ədliyyə Nazirliyinə göndərir. O sənədlər sırasında müəyyən sənədlər çatışmır, Ədliyyə Nazirliyi məcburdur

təkrarən bələdiyyələrə müraciət etsin, bütün sənədləri əldə etsin. Bu da vaxt tələb edir. Eyni zamanda, yol çəkilişi məsələsini götürək. Bələdiyyə yol çəkilişi haqqında Ədliyyə Nazirliyinə qərar göndərir, lakin ona əlavə olunmuş müəyyən sənədlər çatışmır. Deyək ki, baxış aktı, qüsurlu aktı, layihə-smeta sənədlərinin müəyyən bir hissəsi. Bu səbəbdən də təkrar müraciət olunur, sənədlər tələb olunur və bu da, təbii ki, vaxt tələb edir. Bu səbəbdən də bu müddət təcrübə zəruriyyətindən irəli gəlir.

Sahibə xanım, fürsətdən istifadə edib, sadəcə, bir məsələni də çox qısa, 20 saniyə vaxt almaqla qaldırmaq istərdim. Bələdiyyə iclaslarının keçirilməsi qaydası və şərtləri bələdiyyələrin statusu...

Sədrlik edən. Kamran müəllim, mən üzr istəyirəm. Bu, qanun layihəsinə aiddir, yoxsa deyil? Əgər deyilsə, Siz onu yazılı surətdə də verə bilərsiniz. Kamran müəllim, ÇIXIŞINIZI qurtardınız?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Çox sağ olun. Hörmətli həmkarlar, ikinci oxunuş olduğuna görə, biz qanun layihəsini əvvəlcə əsas kimi qəbul etməliyik. Xahiş edirəm, bu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.27 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	80
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi əsas kimi qəbul edildi.

Hörmətli həmkarlar, heç kimin sualı, sözü yoxdur. Ona görə də çıxış etmək istəyən yoxdursa, biz ikinci oxunuşda qanun layihəsini maddələr üzrə səsə qoymalıyıq. Layihə 7 maddədən ibarətdir. Etiraz etmirsinizsə, biz maddələrin 3-nü bir və 4-nü bir səsə qoyacağıq. Ona görə də, xahiş edirəm, indi 1-ci, 2-ci və 3-cü maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 16.28 dəq.)
Lehinə	80
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	80
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 3 maddə qəbul edildi.

İndi isə xahiş edirəm, 4-cü, 5-ci, 6-cı və 7-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.29 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, eşidirəm, buyurun.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

İndi isə hörmətli həmkarlar, mən layihəni ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.29 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, biz növbəti, 4-cü məsələyə keçirik. Gündəliyin 4-cü məsələsi “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Məsələ haqqında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verəcək. Əli müəllim, buyurun.

Ə.Hüseynli, *Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.*

Çox sağ olun, hörmətli xanım Sədr. Hörmətli həmkarlar, bu layihənin mahiyyəti yeni yaranmış Probasiya Xidməti əməkdaşlarının əməyinin stimullaşdırılması, cərimələrdən tutulan vəsaitin 43 faizinin müvafiq icra hakimiyyəti orqanına köçürülməsi ilə bağlıdır. Həm komitə müzakirəsi zamanı, həm də plenar iclasda hörmətli Hicran xanım belə bir təkliflə çıxış etmişdi ki, əlbəttə, daha yaxşı olar, bu vəsaitlər məhz büdcədən icra olunsun.

Biz bu yanaşmanı bölüşürük. Hökumət də bu yanaşma üzərində düşünür ki, cərimədən müəyyən bir vəsait köçürülən bütün orqanlar gələcəkdə fərqli bir sistemə keçsinlər. Amma hələlik əməyin stimullaşdırılmasının başqa bir forması tapılmayıb. Bu baxımdan, hesab edirəm ki, yeni yaradılmış Probasiya Xidmətinin də çox az sayda əməkdaşlarının əməyinin bu cür stimullaşdırılması çox əhəmiyyətli olardı. Həmkarlarımdan bu layihəni dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.

Sədrlik edən. Əli müəllim, çox sağ olun. Hörmətli həmkarlar, biz əvvəlcə qanun layihəsinə əsas kimi münasibət bildirməliyik. Buyurun, səs verin.

Səsvermənin nəticələri	(saat 11.31 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi əsas kimi qəbul edildi.

Sualı olan, çıxış edən yoxdur. Mən ona görə qanun layihəsini maddələr üzrə səsə qoyacağam. Layihə 2 maddədən ibarətdir. Hörmətli həmkarlar, mən indi 1-ci maddəni səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.32 dəq.)
Lehinə	79
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 1-ci maddə qəbul edildi.

İndi isə mən 2-ci maddəni səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.32 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, sizdə vəziyyət necədir?

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi.

İndi isə hörmətli həmkarlar, qanun layihəsini 2-ci oxunuşda bütövlükdə səsə qoymaq istəyirəm. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.33 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 19 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

İndi isə hörmətli həmkarlar, gündəliyin 5-ci məsələsinə keçirik. 5-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Məsələyə dair məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova söz verirəm. Kamal müəllim, buyurun.

K.Cəfərov, *Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.*

Çox təşəkkür edirəm, hörmətli xanım Sədr. Hörmətli həmkarlar, bu layihənin əsas məqsədi telekommunikasiya operatorları və provayderləri tərəfindən qanunla müəyyən edilmiş müddətdə məhkəmə, hüquq mühafizə orqanlarının sorğularına cavab verilməməsi ilə bağlı inzibati məsuliyyətin müəyyən edilməsidir. Layihə ilə bağlı hər hansı təklif olmadığından, layihənin səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun, Kamal müəllim. Hörmətli həmkarlar, qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul etmək lazımdır. Ona görə də səsə qoyuram. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri

(saat 11.34 dəq.)

Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Əsas kimi qəbul edildi.

Hörmətli həmkarlar, sualı olan, çıxış etmək istəyən varmı?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Yoxdur. Ona görə də mən qanun layihəsini maddələr üzrə səsə qoymaq istəyirəm. Hörmətli həmkarlar, bu, kiçik bir layihədir. Xahiş edirəm, maddələr üzrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.35 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, maddələr üzrə qəbul olundu.

İndi isə hörmətli həmkarlar, qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.36 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Sizdə necədir, Şakir müəllim?

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda bütövlükdə qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin növbəti 3 məsələsi, yəni 6-cı, 7-ci və 8-ci məsələləri cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Bu 3 qanun layihəsi məzmun və mahiyyətə çox yaxındır. Ona görə də düşünürəm ki, həmin layihələr barəsində ümumi məlumat verilməsi məntiqli olar. Müzakirəni birgə apararıq, ancaq səsverməni ayrılıqda keçirərik.

Beləliklə, hörmətli həmkarlar, gündəliyin 6-cı məsələsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, 7-ci məsələsi Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, 8-ci məsələsi isə İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir. Layihələri təqdim etmək üçün mən yenə də Kamal Cəfərova söz verirəm. Kamal müəllim, buyurun.

K.Cəfərov. Çox təşəkkür edirəm, hörmətli xanım Sədr. Hörmətli millət vəkilləri, ikinci oxunuşda müzakirənizə təqdim edilən layihələrin əsas məqsədi ictimai işlər növündə probasiya nəzarətinin tətbiq edilməsidir. Bu məsələnin həm hüquqi, həm də praktiki tərəfləri komitə iclasında Probasiya Xidmətinin rəis müavininin iştirakı ilə geniş müzakirə edilmişdir. Əsas müzakirə edilən məsələlərdən biri də hörmətli Qüdrət müəllimin qaldırdığı məsələdir ki, həmin texniki vasitələrə xidmət necə olmalıdır və bunu kim etməlidir?

Bildiyiniz kimi, həmin layihənin dispozişiyasında qeyd olunur ki, həmin elektron nəzarət cihazlarının tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy-

yən edilmiş qaydada həyata keçirilməlidir. Bu qayda da Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə müəyyən edilir. Mən həmin texniki cihazı da gətirmişəm, bu cihazdır. Bu cihaz məhkuma tam saz vəziyyətdə verilir, enerji ehtiyatlarının tutumlu olması yoxlanılır və protokollaşdırılır. Xidmət dedikdə isə, həmin məhkum bu cihazı bu barmaq izi ilə aktivləşdirir, 4 saat sonra isə yenidən barmaq izi ilə deaktivləşdirilir. Bu cihazı gün ərzində, sadəcə, bu vasitə ilə 1 saat elektrik enerjisi ilə təmin etmək lazımdır. Xidmət anlayışı budur. Xidmət anlayışı da Ədliyyə Nazirliyinin qaydası ilə təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, hər 3 qanun layihəsinin lehinə səs verməyə çağırıram.

Sədrlik edən. Çox sağ olun, Kamal müəllim. Hörmətli həmkarlar, sualı olan, çıxış etmək istəyən varmı?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Yoxdur. Çox sağ olun. Mən qanun layihələrini əvvəlcə əsas kimi, sonra maddə-maddə və sonra isə bütövlükdə səsə qoyacağam. Ona görə də, hörmətli həmkarlar, mən xahiş edirəm, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri

(saat 11.39 dəq.)

Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu qanun layihəsi əsas kimi qəbul edildi.

Hörmətli həmkarlar, Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi 5 maddədən ibarətdir. Mən maddələrin 3-nü bir, 2-ni isə bir səsə qoyacağam. Xahiş edirəm, indi 1-ci, 2-ci və 3-cü maddələrə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.40 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu maddələr qəbul edildi.

İnci isə 4-cü və 5-ci maddələrə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.40 dəq.)
Lehinə	75
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	75
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu 2 maddə də qəbul edildi.

İndi isə hörmətli həmkarlar, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.41 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi bütövlükdə qəbul edildi.

İndi isə hörmətli həmkarlar, xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini əsas kimi qəbul edək. Buyurun, səs verin.

Səsvermənin nəticələri	(saat 11.42 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi 2 maddədən ibarətdir. Xahiş edirəm, 1-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.42 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, sizdə necədir?

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 1-ci maddə qəbul edildi.

Hörmətli həmkarlar, indi isə 2-ci maddəyə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.43 dəq.)
Lehinə	73
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	74
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi.

İndi isə hörmətli həmkarlar, xahiş edirəm, Azərbaycan

Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.43 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Buyurun, Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

İndi isə hörmətli həmkarlar, xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.44 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, sizdə necədir vəziyyət?

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, əsas kimi qəbul edildi.

Hörmətli həmkarlar, İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi 4 maddədən ibarətdir. Mən iki-iki səsə qoyacağam. Xahiş edirəm, 1-ci və

2-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.45 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2 maddə qəbul edildi.

İndi isə 3-cü və 4-cü maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.45 dəq.)
Lehinə	75
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	75
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bunlar da qəbul edildi.

İndi isə hörmətli həmkarlar, mən Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.46 dəq.)
Lehinə	75
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	2
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda bütövlükdə qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin 9-cu məsələsinə keçirik. Gündəliyin 9-cu məsələsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşudur. Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edəcək. Tahir müəllim, buyurun.

T.Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.

Çox sağ olun. Hörmətli xanım Sədr, hörmətli həmkarlar, “Telekommunikasiya haqqında” Qanunda ediləcək dəyişiklik, bildiyiniz kimi, artıq ikinci oxunuşdur və “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının inzibatçılığı və domen tariflərinin tənzimlənməsi ilə bağlıdır. Həm Milli Məclisin plenar iclasında birinci oxunuşda, həm də komitədə keçirilmiş ikinci oxunuşda olan müzakirələr Qanunda edilən dəyişikliklərin mətninin dəyişilməsinə səbəb olmamışdır. Ona görə bu dəyişikliyi səsə qoymağı Sizdən xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Hörmətli həmkarlar, biz qanun layihəsinə əvvəlcə əsas kimi münasibət bildirməliyik. Buyurun, səs verin.

Səsvermənin nəticələri	(saat 11.47 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, sizdə vəziyyət necədir?

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi əsas kimi qəbul edildi.

Çıxış etmək istəyən, sözü olan? Yoxdur. Ona görə də hörmətli həmkarlar, mən qanun layihəsini maddələr üzrə səsə qoymaq istəyirəm. Layihə iki maddədən ibarətdir. Xahiş edirəm, 1-ci maddəyə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.48 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, yenə də Sizdən soruşuram.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 1-ci maddə qəbul edildi.

İndi isə 2-ci maddəni mən səsə qoyuram. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.48 dəq.)
Lehinə	75
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi.

İndi isə hörmətli həmkarlar, qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.49 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin qalan 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Birinci oxunuşun öz tələbləri var və bunları hamımız bilirik. Onu da qeyd edim ki, növbəti 4 məsələ, yəni 10-cu, 11-ci, 12-ci və 13-ü məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olub.

Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, 11-ci məsələsi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, 12-ci məsələsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişiklik edilməsi barədə, 13-cü məsələsi isə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələridir. Bu qanun layihələri məzmun və mahiyyətə bir-birinə yaxındır. Ona görə, təklif edirəm, Tahir müəllim, Siz layihələrə dair ümumi bir məlumat verin, biz müzakirələri birlikdə aparaq, ancaq səsvermə, təbii ki, ayrılıqda keçiriləcək. Tahir müəllim, buyurun.

T.Mirkişili. Hörmətli xanım Sədr, Siz də qeyd etdiyiniz kimi, bu dörd qanunda dəyişiklik möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olmuş və demək olar ki, dəyişikliklər mahiyyət etibarilə eynidir. Ümumilikdə desəm, qeyd edirəm ki, Azərbaycanda artıq iki ildən çoxdur ki, elektron notariat, elektron icra və elektron məhkəmə informasiya sistemləri fəaliyyətə başlayıb və bu fəaliyyət getdikcə genişləndirilir. Amma informasiya sistemlərinin belə bir xüsusiyyəti var ki, fəaliyyətə genişləndikcə digər məlumat bazalarının məlumat informasiyasını da daha çox labüd edir. Bu vətəndaşlara daha çox bir orqandan digər orqana arayış aparmamaq, yaxud bir dövlət orqanına vətəndaş haqqında bütün informasiyanı əldə etmək imkanı yaradır. Ümumilikdə, məntiqlə informasiya sistemləri arasında hansı məlumatların mübadilə olunması müvafiq icra orqanının qərarı ilə olsa da, amma belə bir mübadilənin baş verməsi hökmən qanunda öz əksini tapmalıdır.

Məhz bu cəhətdən baxsaq, ümumi şəkildə dörd qanunun hər birində bu elektron icra, elektron notariat informasiya sistemlərinin digər informasiya sistemlərinə, məsələn, Vergilər Nazirliyində olan məlumat bazasına, sosial sığorta haqqında, yaxud torpaq kadastrı haqqında məlumatlarla mübadilə olunması qanunda öz əksini tapıb. Bunu

düşünərək, həmkarlarımı bu qanun layihələrini dəstəkləməyə çağırıram. Çox sağ olun.

Sədrlik edən. Tahir müəllim, çox sağ olun. Qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu, Əmək və sosial siyasət və Aqrar siyasət komitələrində də baxılıb. Bu komitələrin nümayəndələrindən kim isə söz demək istəyirmi?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Yoxdur. Çox sağ olun. Kim isə çıxış etmək istəyirmi?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli həmkarlar, mən layihələri səsə qoyuram. Xahiş edirəm, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.52 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İndi isə hörmətli həmkarlar, xahiş edirəm, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.53 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin, xahiş edirəm.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu qanun layihəsi də birinci oxunuşda qəbul edildi.

İndi isə hörmətli həmkarlar, mən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini səsə qoyuram. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.53 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Hörmətli həmkarlar, xahiş edirəm, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirin. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.54 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, necədir vəziyyət?

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu qanun layihəsi də birinci oxunuşda qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin növbəti 3 məsələsi, yəni 14-cü, 15-ci və 16-cı məsələləri cənab Prezidentin bir məktubu ilə daxil olub. Gündəliyin 14-cü məsələsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 15-ci məsələsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə, sonuncu, 16-cı məsələsi isə “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir. Bu qanun layihələri də məzmun və mahiyyətcə yaxındır. Ona görə təklif edirəm ki, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli hər üç layihə haqqında ümumi məlumat versin. Fəzail müəllim, buyurun.

F.İbrahimli, *Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri.*

Çox təşəkkür edirəm, Sahibə xanım. Əziz həmkarlarım, bu gün çox operativ işləyirik. Ona görə də mən bu gedən prosesə qoşulacağam, çox qısa məlumat verəcəyəm.

Bu üç qanun layihəsi Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Məqsəd nədən

ibarətdir? Bu qanun layihəsi niyə gəlib və biz nəyə səs veririk? Birincisi, qanunların bir-birinə uyğunlaşdırılması məqsədi daşıyır. Sizin hər birinizdə o qanunlar haqqında kifayət qədər məlumat var. İkincisi, bu sahədə elektron xidmətlərin istifadəsi üçün hüquqi baza yaradılır. Üçüncüsü isə, sənədlərin əldə edilməsinin asanlaşdırılmasına xidmət edir.

Sahibə xanım, bax, bu 3 məqsədə xidmət edən qanun layihələrini təklif edirəm ki, səsə qoyaq. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Bu qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində də baxılıb. Komitə sədrləri, kim isə söz demək istəyirmi?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ehtiyac varmı?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Sağ olun. Ona görə, hörmətli həmkarlar, xahiş edirəm, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.57 dəq.)
Lehinə	74
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	74
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, necədir vəziyyət?

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

İndi isə hörmətli həmkarlar, xahiş edirəm, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.58 dəq.)
Lehinə	74
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	75
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, necədir sizdə?

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Hörmətli həmkarlar, mən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini səsə qoymaq istəyirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.58 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, buyurun.

Ş.Şabanov. Lehinə 21 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, bu qanun layihəsi də birinci oxunuşda qəbul edildi.

Hörmətli həmkarlar, iclasımızı bağlamazdan əvvəl mən bir məlumatı, fikirlərimi də sizinlə bölüşmək istəyirəm. Bildiyiniz kimi, sabah, 26 iyun Silahlı Qüvvələr günüdür. Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçibdir. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bunun bir daha şahidi olduq.

Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı qürur duyur. Mən bir daha Silahlı Qüvvələr günü münasibəti ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini, xalqımızı, hörmətli həmkarlar, sizi təbrik edirəm! *(Alqışlar.)*

Sədrlik edən. Hörmətli həmkarlar, bununla da iclasımız başa çatdı. Mən hamıya təşəkkür edirəm. Növbəti iclasımız iyunun 29-da olacaq. Sağ olun.

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

25 iyun 2020-ci il

Sədaqət Vəliyeva. Biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30–50, yumşalmadan sonra 100–150, sonrakı mərhələdə 250–350 statistikasını qeyd edirdik. Bu gün isə artıq 400–500 arası yoluxmadan danışırıq. Ölüm hallarından isə söz düşəndə gündəlik eşitdiyimiz 1–2 rəqəmi artıq 6–7 səviyyəsinə yüksəlib. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi nümayəndələri sosial məsuliyyət öhdəliyini anlamayıb. Pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir. İctimai yerlərdə, nəqliyyatda, mağazalarda, bazar da maskadan istifadə etməyənləri, sosial məsafəni gözləməyənləri, karantin qaydalarına riayət etməyənləri, ictimaiyyəti aldatmağa çalışanları ciddi şəkildə ictimai qınağa məruz qoymaq lazımdır. Koronavirusa yoluxanların sayının getdikcə artması bir həyəcan təbidir.

Bu gün Milli Məclisdə, Prezident Administrasiyasında, ayrı-ayrı nazirliklərdə, dövlət qurumlarında bu xəstəliyə yoluxanlar var. Hətta ötən gün rayon icra hakimiyyəti başçısının müavini vəfat etdi. KİV nümayəndələri arasında da koronavirusa yoluxanlar var, hətta ailəlikcə karantinə alınanlar da mövcuddur. Məgər bunlar yetmirmiş ki, məsuliyyətsizlik edənlər məsuliyyətə gəlsinlər? Axı, nə qədər insan yoluxmalı və vəfat etməlidir ki, koronavirus pandemiyasının təhlükə və təhdid arealını başa düşək? Əgər biz özümüzü, ailələrimizi, cəmiyyətimizi qorumaq istəyiriksə, bir olmalıyıq, görünməyən düşməyə qarşı birgə savaşmalıyıq. Bu səbəbdən də yoluxanları yenidən

sağlam həyata qaytarmaq üçün sərf etdiyimiz çox yüksək fədakarlıqla yanaşı, böyük əksəriyyətin həyatını təhlükəyə atan bir sıra məsuliyyətsizləri də eyni formada məsuliyyətə dəvət etməliyik. Düşünürəm ki, pandemiyanın artan tempini sındırmaq üçün ictimai qınaq və inzibati cəza daha sərt formada həyata keçirilməlidir.

Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyəti üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub. Bəs, biz cəmiyyət olaraq üzərimizə düşəni edirikmi? Bu gün karantin qaydalarını pozub Bakıdan rayonlara gizli yollarla qaçmağa çalışanlar bilirlərmi ki, koronaviruslu xəstələrin müalicəsi ilə 10 tibb işçisi məşğul olur? Bilirlərmi ki, həmin həkimlər, tibb işçiləri 3 aydır ailələrindən uzaqdırlar? Bilirlərmi ki, həmin həkimlər həyatlarını riskə atırlar? Düşünürlərmi ki, hər xəstələnən 400–500 nəfərə əlavə 40–50 həkim-tibb işçisi briqadası gərəkdir? Hələ mən bunun maddi, texniki, preparat tərəfindən danışmıram. Polisi aldadıb, hakimiyyətə şər atıb, özünün istirahətini, rahatlığını düşünənlər bilirlərmi ki, polis də, həkim də insandır, onların da sinirləri, əsəbləri, şəxsi həyatları var?

Sosial şəbəkələrdə hakimiyyəti şantaj edib, ictimai rəyi çaşdıranlar daha böyük cinayət işləyənlərdir. Bu gün AXCP və Milli Şuranın timsalında sosial şəbəkələrdə virtual terrorla məşğul olan, ictimaiyyəti aldadan, saxta sosial tələblərlə insanları kütləvi itaətsizliyə çağıran bir qrup cinayətkar fəaliyyətdədir. Onların məqsədi koronavi-

rus pandemiyasından istifadə edib Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Ona görə də, əsas hədəf kimi polisləri və həkimləri, səhiyyəmizi götürüblər. Məqsədli şəkildə Azərbaycan polisinə və səhiyyəsinə qara yaxırlar. Guya insanları düşünürmüş kimi fon yaradan bu düşmənlər, əslində, polisə və həkimlərə olan inamı aradan qaldırmaq istəyirlər. Niyətləri odur ki, cəmiyyətdə polis və həkimlərə qarşı inamsızlıq mühiti formalaşsın. Çox təəssüflər olsun ki, onların bu antidövlət və antixalq təbliğatına inanan, virtual kütlənin tərkib hissəsinə çevrilənlər də tapılır ki, onlar da pandemiyanın ya qurbanına, ya da yayıcısına çevrilirlər. Bu səbəbdən də ictimai qınaq və cəza tədbirləri kontekstində “beşinci kolon”un təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır, layiq olduqları cəzaya məhkum edilməlidirlər. Əgər söhbət xalqımızın sağlamlığından, dövlətimizin dayanıqlılığından, müstəqilliyimizin əbədiliyindən gedirsə, hər bir vətəndaş dövlətin, hakimiyyətin yanında olmalıdır, fərdi dəstəyini verməlidir. Axı, biz Səfəvi dövlətinin, Şərqdə ilk demokratik Cümhuriyyətin, müasir dövrün müstəqil və güclü Azərbaycan dövlətinin qurucusu olan xalqıq. Biz İkinci dünya müharibəsindən qalib çıxmış xalqıq. Əlbəttə ki, pandemiyanı da məğlub etmiş xalq olacağıq. Amma çalışaq ki, bunu az itki ilə, düşmənlərin çörəyinə yağ sürtmədən edək.